

## Güllənlənmiş generallar

# GENERAL YADIGAROV QARDASLARI



**Səmistan NƏZİRLİ**

(Əvvəli ötən sayımızda)

1877-ci il iyunun 6-da döyüşən ordu korpusunun tərkibində Qafqaz - Türkiyə sərhədlərinə ezam olunan general İsrafil bəyin süvari korpusu İqdir, Sərdarabad, Arpaçay, Kürəkdərə və Qars uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərir.

Nizami orduda əlli illik xidmətlərinə görə İsrafil bəy Yadigarov 1883-cü il aprelin 14-də general - leytenant rütbəsi alır. Həmin ili istefaya çıxır, ona aldığı maaş saxlanılmaqla ömrünün axırına kimi general formasını gəzdirmek hüququ da verilir.

Rusiya Mərkəzi Hərbi Tarix Arxivində aldığımız rəsmi sənəddə general-leytenant İsrafil bəy Mustafa bəy oğlu Yadigarova məxsus "Xidmət dəfətərçəsi"ndə onun döyüş yolu, ailə vəziyyəti, təltif olunduğu orden və medal-lar təfsilatı ilə göstərilib.

Sənəddə qeyd olunur ki, şərəfli bəylər nəslindən olan İsrafil bəy Gürcüstanın Tiflis quberniyasının zadəgan ailəsindəndir. Dini müsəlmandır.

İsrafil bəy ilk dəfə 1848-ci ildə üçüncü dərəcəli "Müqəddəs Anna", 1854-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1856-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (imператор tacının təsviri ilə birgə), 1859-cu ildə ikinci dərəcəli "Müqəddəs Anna" (imператор tacının təsviri və qılıncla birgə), 1860-ci ildə "İyirmi illik qüsursuz xidmətinə görə" medalı ilə, 1863-cü ildə müsəlmanlar üçün təsis olunmuş dördüncü dərəcəli "Müqəddəs Vladimir", 1869-cu ildə üçüncü dərəcəli "Müqəddəs Vladimir", 1877-ci ildə müsəlmanlar üçün təsis olunmuş birinci dərəcəli "Müqəddəs Anna" ordenləri ilə və üstü "İgidliyə görə" yazılı gümüş, Krim mühərribəsindəki qəhrəmanlığına görə açıq rəngli xatirə medalları ilə təltif olunmuşdur.

Sənədlərdə o da qeyd olunur ki, general - leytenant İsrafil bəy Yadigarov Borçalı qəzasının Tekeli kəndində iki mərtəbəli dədə - baba mülkə (qardaşları ilə birgə) və Tiflis şəhərində daşdan tikilmiş, hər bir şəraitə olan mənzilə malikdir. Bir neçə mağaza, bağ və Qırmızı Körpü yanındaki Xorpuxis-Saneli, Kaziux-Kalone, Çələbli, Körpülü, Ənvəli və Loris - Aqək kəndləri və iki min desyatın torpaq sahəsi generala məxsusdur.

**Ailə tərkibi:** generalın həyat yoldaşı rotmistr İsmayıllı bəy Vəzirovun qızı Seidə xanimdır. General - leytenant İsrafil bəy yeddi övlad atası olub. Birinci oğlu Rəhim bəy 1845-ci il oktyabrın 10-da, Kərim bəy 1854-cü il yanvarın 21-də, Məmməd bəy 1855-ci il avqustun 25-də, Həsən bəy və Hüseyn

bəy 1856-ci il oktyabrın 8-də (ekiz olublar), qızları: Səkinə xanim 1843-cü il martın 27-də, Xeyranış xanim 1850-ci il dekabrın 23-də anadan olub. Heyat yoldaşı və uşaqları İslam dininə etiqad ediblər.

Istefaya çıxan general-leytenant İsrafil bəy ömrünün sonuna kimi Tiflis quberniyasında ikinci şöbənin barışdırıcı münsifi, yəni kəndlilərlə mülkədarlar arasında törəyən torpaq mübahisələrini qaydaya salan şöbənin rəisi vazifəsində çalışmışdır.

General İsrafil bəy 1884-cü il fevralın 6-da vəfat etmişdir. Həmin il "Kafkaz" qəzeti (№ 99-da) belə bir elan vermişdir: "Fevralın 6-da istefada olan general-leytenant İsrafil bəy Yadigarov vəfat etmişdir. Oğlanları yaxın qohum və tanışlardan xahiş edir ki, fevralın 8-də saat 12-də dəfnədə iştirak etsinlər. Cənəzə generalın Voronsov küçəsindəki şəxsi mülkündən götürülcək. Dəfn Tiflisdəki müsəlman qəbiristanlığında olacaq".

\* \* \*

General-leytenant İsrafil ağa Yadigarov böyük dramaturqumuz Mirzə Fətəli Axundovla yaxın dost və qonşu olub. Axundovun nəvəsi Mahmənzər xanim Qacarın xatirələrindən məlum olur ki, 1878-ci il martın 10-na keçən gecədən həyatının son dəqiqlərini yaşayan Mirzənin yanına qohum-əqrəbəsi, əziz dostları yığışır. Can verən Mirzə Fətəlinin yatağı yanında dərin və ağır sükuta gedən qonşusu general İsrafil bəy Yadigarov kədərlə soruşub:

- Mirzə, Siz nə sayaq dəfn olunmağınızı istərdiniz?

Bütün dinləri puç və əfsanə hesab edən Mirzə Fətəli birbaşa verilən bu sualdan ölüm ayağında belə sarsılmayıb. Görünür, o, ağlını, huşunu hələ itirməyibmiş. Son qüvvəsini toplayan Mirzənin kədərlə çöhrəsində zəif, titrək bir gülüş duyulub. Sonra onun sərt və möhkəm cavabı eşidilib:

- Siz bilirsiz ki, mən heç bir dinə inanmırıam. Ölülərin əziyyətindən dirilərin necə xilas olduqlarının mənim üçün heç bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi dəfn edərsiniz.

### NƏSLİN KEÇMİŞİNDƏN...

Çoxlu qoşunkeşlik və mütəmmadi mühərribalərin yaratdığı xarabalıqlara baxmayaraq, onlardan (azərbaycanlılardan - Ş.N.) bir çoxu özünü elm və döyüşlərdə göstərdiyi hünəri ilə bütün dünyada səhrət qazanmışdır. Onlar hər bir əsrə, hər bir ölkədə hörmətli və inanılmış kimsələr olmuşlar.

### Abbasqulu ağa Bakıxanovun "Güliştani-Irəm" əsərindən

İllər nə qədər amansız və sərt olsa da, bu əsilzadə nəslin oğullarının əvəzsiz xidmətini nə hafizəmizdən silə biliblər, nə də tarixin yaddaşından.

1879-cu ilin noyabr ayında general İsrafil bəy Yadigarov "Ziya" qəzetiñin nəşrinə maddi yardım göstərir və yeni il üçün qəzetiñ ilk abunəçilərdən biri olur. O, Mirzə Hüseyin, Əfəndi Qayibov, Şərabçı oğlunu, Hafiz Əfəndizadəni, Xəlil Ağazadə və Hacı Molla Əfəndizadəni də bu xeyirxah işə qoşulmağa dəvət edir.

Məşhur şərqşünas-alim V.Dmitriyev 1864-cü ildə nəşr etdirdiyi "Koran Maqomet" kitabını xalqımızın görkəmlı ziyalısı general-major İsrafil bəy Yadigarova həsr etmişdir.

"On üçüncü Leyb-Qvardiya İrəvan alayının tarixi" kitabında (1895-ci il nəşri) unter-zabit Ağabəy Yadigarovun döyüş şücaətindən bəhs olunur. Orada yazılır ki, Ağabəy döyüş başlananda həmisi əsgər-

lərin önündə gedirdi. Bu qoxmaz zabit düşmənə qarşı ruh yüksəkliyi ilə vuruşurdu. Təəssüf ki, Ağabəy Yadigarov 1830-cu il iyunun 17-də poruçık rütbosundə ailə vəziyyətinə görə istefaya çıxmış olub.

1827-ci il 6 oktyabr tarixli Əlahiddə Qafqaz korpusuna məxsus sənəddə göstərilir ki, əla döyüş qabiliyyətinə malik zabitlər sırasında gürçü knyaz və zadəganlar süvarisində xidmət edən Borçalı dairəsindən ağlıq nəslinin nümayəndəsi poruçık Paşa ağa Vəli bəy oğlu Yadigarov general Paskeviç tərəfindən təltif olunub.

Tariximizin müxtəlif qatlarda Yadigarov nəslinin oğlanlarının layiqli izi var.

Əvəzsiz tarixçimiz Abbasqulu ağa Bakıxanov məşhur "Güliştani-Irəm" əsərində Yadigarovlar nəslinin ulu babasından söhbət açır: "... Fətəli xan, Azərbaycan və, bəlkə də, bütün İran işlərini nizama qoymaq xəyalı ilə Gürcüstan valisi İraklı xanla görüşüb məsləhətləşmək binasını qoyma. İraklı xan da Sadiq bəy Yadigarogluనəfər sifətilə Fətəli xanın yanına göndərdi. O, qədim valiler nəslindən yadigar qalıb... Onun oğul və nəvələri indi də Tiflisdə yaşamaqdadır. Səfir Sadiq bəy Nuxada (Şəkide - Ş.N.) xanın hüzuruna gəlib hədsiz lütf və mərhəmətə nail oldu".

Maraqlı tədqiqat əsərlərinin müəllifi, filologiya elmləri doktoru Şurəddin Məmmədlinin "Yadigarogulları" məqaləsi ("Gürcüstan" qəzetiñin 6 dekabr 1996-ci il) bu nəslin XVIII əsr dövrünün tədqiqi



**Tiflis şəhəri**

baxımından qiymətlidir. Müəllif yazır: "Bu nəslin 1701-ci ildə I İraklı, 1707-ci ildə II David, sonralar Anna, Konstantin, II Teymurazdan ağlıq imtiyaznamələri vardır. Sınıq körpüdən bəri kəndlər Yadigarogullarına verilmişdir. O sıradan

Yadigaroglu Mirzə Bağır bəy I İraklı sarayının mustofisi (xəzinadarı), Yadigaroglu Bahadır bəy 1730-cu illerdə gürçü valisinin naib-eşikəğasıbaşı, Borçalı mahalında böyük mülk iyəsi olmuşdu.

...Məhəmməd Sadiq bəy Yadigaroglu Mustafa bəyin oğludur. 1780-ci ildə İraklı Sadiq bəyə, onun oğlanları Ağacan-Mamacana, Mustafa bəyə, Allahverdi bəy və onların varislərinə Tiflisdə Meydan məhəlləsində məscid yanında beş dükən bağışlamışdı. 1787-ci ildə şahzadə Georginin buyruğu ilə Lorideki Ağöyü kəndi də Sadiq bəyə verilmişdi. Sadiq bəy ora öz rəncberlərini yerləşdirmişdi. Əsrin axırlarında Sadiq bəyin böyük oğlu Ağacan Baydar sultani olub, öz elini oraya köçürüb Çələbili obasını qurmuşdu. 1797-ci ildə şah İraklı Sadiq bəyə, onun oğlanları Ağacana, Mustafaya, Allahverdiyə, İsmayıla və onların varislərinə verdiyi imtiyaznamə:

"...Ağa Məhəmməd xan Tiflisi odlara galayıb virana qoyanda sən bizimləydiñ ve nə qədər bacardın bizə kömək elədin, oğulların Ağacan, Allahverdi bizi Araqviyəcən beləldədilər və bize sadəqətə xidmət göstərdilər. Tiflis dağlıdan vaxt sən çox şey itirdin, xatırlanan imtiyaznamələri də o vaxt itirdin. Cani-dillə, sədaqətə xidmətini nəzərə alıb, həmin imtiyaznamələrin qüvvəsinə bərpa edirik və Sınıq körpü əhalisini reiyyət kimi sənənə bağlışayırıq".

1787-ci ilin oktyabrında Tiflisdə ezamiyyətdə olanda akademik Paata Vissarionoviç Ququşvili ilə görüşdü. Gürcüstəndə onu böyük şairimiz Səməd Vurğunun yaxın dostu kimi tanıydılar. Söhbətimiz ister-istəməz iki xalqın qədim dostluğundan, yadellilərə qarşı birgə mübarizəsindən düşdü. Paata Vissarionoviç dedi ki, 1795-ci ildə Qacar Tiflisə hücum edəndə Gürcüstəndə yaşayan azərbaycanlılar da şah ordusuna qarşı şücaətələ vuruşub, Onlardan biri Sadiq bəy Yadigar oğlu, biri də Xudu bəy Borçalinski idi. Xudu bəy Borçalinski II İraklının on yaxın dostu olub. Ən çətin anlarında belə çar Xudu bəye inanıb. Hətta bir gürçü sərkədəsinə qoşun başçılığından azad edib, onun yerinə Xudu bəyi təyin edib. Bizim gürçü tədqiqatçıları bu hadisəni indi də qeyri-adi bir fakt kimi xatırlayırlar. Xudu bəy də Yadigarovlardandır.

Mən 1929-cu ildə "Gürcü kitabı" (1629-1929-cu illəri əhatə edir) adlı əsəri mi yazanda bu fakta arxivdə rast gəldim.

Fərəhləndirici haldır ki, Xudu bəyin qəhrəmanlığı haqqında Gürcüstəna məxsus sənədlərdə və tarixi əsərlərdə iftixarla yazılır.

Gürcü ədəbi nəsrin yaxşı əsərləri sırasına daxil olmuş Akaki Beliaşvilinin (1903-1961) "Besiki" tarixi romanında xalqımızın iki oğlunun fəaliyyətinə geniş yer verilmişdir. II İraklı dövründə Tiflis səfər edən dahi şairimiz M.P. Vaqifin diplomatik görüşlərinə və sərkərdə Xudu bəy Borçalının qəhrəmanlığına səmimiyyətlə yanaşmışdır. Əsərin 168 və 178-ci səhifələrdə Xudu bəyin qəhrəmanlığını təsvir edən müəllif yazır: "Döyüsdən zəfərlə qayıdan Xudu bəy Borçalı atdan düşüb düşmən sərkərdəsinin kəsilməş başını çar İkinci İraklının ayaqları altına atdı".

Xudu bəy Axalsixe yaxınlığında Gürcüstəna soxulmuş ləzgilərlə döyüsdə də böyük rəsadət göstərir. İkinci İraklı Borçalı süvari dəstəsini Qoriyə göndərib ön cəbhə sərdarı rus generalına yazır: "Xudu bəy dörd yüz qoçaq müsalmanla Sizin yanınızga göndərilir. Borçalılar igid, yaxşı və mərd adamlardır".

Hazırda Marneuli şəhərindəki küçələrdən biri Xudu bəy Borçalının adını daşıyır.

**(Davamı var)**